



## MALİYYƏ HESABATI – 2017

### Qısa təfəsilat

31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan **“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi** 31 may 2005-ci il tarixində Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birliyin fəaliyyət dairəsi Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarət olan MAGİYA ictimai birliyinin vəzifələri yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnlər və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.

### Bank rekvizitləri

MAGİYA ictimai birliyinin bank rekvizitləri aşağıdakı cədvəldə verilmişdir:

#### *MAGİYA ictimai birliyinin bank rekvizitləri*

<b>№</b>	<b>Kassa</b>	<b>“NIKOİL” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti “Lənkəran” filialı</b>
1	Bank hesabı milli valyuta ilə (AZN)	AZ43NICB01302043080001A40090
2	Bank hesabı xarici valyuta ilə (EUR)	AZ09NICB01302043080003E40190
3	Bank hesabı xarici valyuta ilə (USD)	AZ41NICB01302043080002U40190

### Donorlar, qrantlar və layihələr


Cari il ərzində MAGİYA ictimai birliyinin donorları, əldə etdiyi qrantlar və həyata keçirdiyi layihələr aşağıdakı cədvəldə verilmişdir:

**MAGİYA ictimai birliyinin donorları, qrantları və həyata keçirdiyi layihələr**

<b>№</b>	<b>Donorun adı</b>	<b>Qrantın məbləği (AZN)</b>	<b>Layihənin adı</b>	<b>Layihənin müddəti</b>
1	Avrasiya Əməkdaşlıq Fondu və Niderland Xarici İşlər Nazirliyi ( <b>AƏF</b> və <b>NXİN</b> )	9 999,00	“Haqlarımızı bilək, hüquqlarımızı qoruyaq”	08 oktyabr 2014-cü il – 30 aprel 2017-ci il
2	Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ( <b>ARGİN</b> )	4 640,00	“Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır”	01 aprel – 01 iyun 2017-ci il
3	Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ( <b>ARPGF</b> )	6 000,00	“Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi”	05 oktyabr 2017-ci il – 05 yanvar 2018-ci il
<b>Cəmi</b>		<b>20 639 manat</b>		

MAGİYA ictimai birliyi cari il ərzində ölkədə ümumilikdə 3 yeni layihəni icra etmişdir. Layihələrin (qrantların) ümumi dəyəri **20 639,00** (iyirmi min altı yüz otuz doqquz) **manat** məbləğində olmuşdur.

Cari il ərzində MAGİYA ictimai birliyinin donorları və əldə etdiyi qrantlar aşağıdakı diaqramda verilmişdir:



**Daxilolmalar (mədaxil) və xərclər (məxaric)**

Cari il ərzində MAGİYA ictimai birliyinə ümumi daxilolmalar və xərcləmələr aşağıdakı cədvəldə verilmişdir:

**MAGİYA ictimai birliyinə ümumi daxilolmalar və xərcləmələr**

<b>№</b>	<b>Xərclərin təyinatı</b>	<b>Məbləğ (AZN)</b>
1	Bankın xidmət haqqısı	128,40
2	Banerin, bukletlərin və sertifikatların nəşr edilməsi	1961,92
3	Dəftərxana ləvazimatları	150,60
4	Tədbirlərin təşkili (televiziya verilişləri, zalın icarəsi, çay, nahar, şam, gecələmə və dəftərxana resursları) xərcləri	10325,00
5	Mütəxəssislərin xidmət haqqları (foto və video çəkiliş)	720,00
6	Təlimçilərin xidmət haqqları	5960,00
7	İşçi heyətin əmək haqqları	946,20
8	İşçi heyətin əmək haqqlarından gəlir vergisi, DSMF-na ayırmalar və icbari əmək sığortası	446,88
<b>Ümumi məxaric (xərcləmələr)</b>		<b>20 639,00</b>
<b>Ümumi mədaxil (daxilolmalar)</b>		<b>20 639,00</b>
<b>2017-ci ildən qalan qalıq</b>		<b>0,00</b>

Cari il ərzində MAGİYA ictimai birliyinin ümumi xərcləri aşağıdakı diaqramda verilmişdir:

